



Nemət Veysəlli

(əvvəli ötən saylarımızda)

Nöyzənbillah, Allah da, təbiət də elə bil toyu beş-on dəqiqə bundan sonra başlayacaq oğlandan, gəlindən, onların ora-bura yüyürən, qan-tər içindəki valideynlərdən üz döndərmışdı. Siz Qarabağın gur, selləmə yağışlarını görmüsünüz mü? Ayağından tut, göylərə çıx. Qəflətən yağış başlıdı. Başladı yox e, elə bil göydən yerə vedrə, şələq ilə su tökürdülər. Bəyin anası "vay astavaz" deyə-deyə əlləriyle başını, budlarını döyəcləyirdi. Aralığa əməlli-başlı qan qaralığı, çəşqinlik düşmüşdü. Amma kənd camaatı, şənliyə gələnlər mütəşəkkil şəkildə çöldə, bayırda, ağacların altındakı stolları, kətiləri, onların üstündəki hazır xörəkləri az bir müddət ərzində böyük döşəməsi, divar və tavanları tərtəmiz, qup-quru tağbəndə köçürüdlər.

Heç nə olmamış kimi ziyanət yenidən öz axarına düşdü. Sağlıqlar bir-birini əvəz edirdi. Bəyin və gelinin valideynləri gen-boluna təriflənirdi. Bunlar təbii haldı, burada qeyri-adı, əndəzədən kənar heç nə yoxdu. Erməni millətinin "qeyri-adı" istedadı, "qabiliyyəti" şərəfinə də alovlu, pafosla sağlıqlar söylənirdi. Hətta, bir nəfər tut arağının dərəcəsindən təsirlənərək məclisə toplaşanlara sübut etməyə çalışırdı ki, erməni milləti bu dünyaya torpaqdan da qabaq gəliblər və onun bu çıxışı gurultulu alqışlarla da qarşılıdı.

Nə isə... bütün bunları normal qarşılamaq olardı. Aradabir havalı başlar erməni millətinin "qədim" tarixə malik olmalarından, "Böyük Ermənistən" xülyalarından da səhbət açdırılar. Toyun ab-havası, bəy və gelinin valideynlərinin arzu və amalları qalmışdı bir qırqaqda. Səhbət hərənib-fırlanıb gəlib çıxdı ermənilərin "Türklər tərəfindən" qondarma "soyqırım" a məruz qalmasının üstünə.

Əvvəl-əvvəl elə bildim toyda sağlam deyənlər bu tarixi uydurmaların üstündə çox da dayanmayacaqlar. Yoox... Şənliyin müyyəyen mərhələsindən sonra, iğkili və lovğa ermənilər açıq-aşkar təhqiqət keçdi-

Geriya yol varmı....

lər. Türkəlli milletlərin, xüsusilə də azərbaycanlılarının ünvanına nə qalmadı söyləməsinlər. Məclisin lap əvvəlindən belə bele atmacaları eşitdiyimə görə iştahım da tamam qəçmişdi, üstü dolu süfrəyə heç elimi də vurmamışdım. Görünür, mənim süfrəyə el atmamağımı, araq da içmədiyimi mənimlə yanaşı əyləşən yoldaş görmüşdü. O, yanındaki tanışına tərəf əyildi, onun qulağına nə isə piçildədi. Bir azdan bəyin atası əyləşdiyimiz stola yaxınlaşdı.

Həminin eşidə biləcəyi səslə:

- A qardaş, san niya çorak yemirsən, heç araq da içmirsən? Bas belə dostluq olar?

Masabəyi də bəy atasının bizim - dostumla mənim əyləşdiyimiz stola yaxınlaşdığını gördü və təkid elədi ki, söz deyim, çıxış edim.

Sözün düzü, naqolay vəziyyətə düşmüşdüm. İçimdəkiləri, ürəyimdən keçənləri açıq-aşkar söyləmək çətindi. Bayaqdan bəri ünvanımıza söylənilənlərə cavab verməmək də kişilikdən deyildi. Od ilə suyun arasında qalmışdım. Sevindik də, mən də qonaqdıq. Toya gəlməmişik, şadlığa gəlməmişik. Adı, sadə, zəhmətkeş bir erməni ailəsinin şənliyini müzakire müstəvisinə əvələşdirmək də əxlaqdan kənar məsələydi. Mən hələ bir neçə dəqiqə bundan qabaq göydən şıdrığı yağış yağan zaman, neçə aydan, ildən bəri oğuna arzuladığı toy şənliyinin pozulmasından təşviş hissi keçirən oğul anasının necə hönkür-hönkür ağladığını da görmüşdüm. Birtəhər özümü ələ aldım, hiss və duyğularımı cilovlamağa çalışdım.

- Bizi bu uzaq dağ kəndinə, toy şənliyinə dəvət etdiyinizə görə, sizə öz təşəkkürümüz bildirirəm, - dedim.

Deyesən toyə gələnlərin diqqəti də məndəydi. Əllerini yelleyen, mənim söylediklərimə əhəmiyyət verməyənlər də çoxdu. Amma mənə qulaq asanlar da vardi.

- Bizi, - dedim, - toyunuza dəvət etməsiniz, amma bizə yaxın millətlərin, elə bəzim özümüzün də ünvanımıza nəhayiq sözlər işlədirsiniz. Bu necə məntiqdi, bu necə qonaq qarşılıqlaşdı? Süfrənin yuxarı başında əyləşmişik, üzümüze qarşı belə sözlər işlədirsiniz.

Sözümüzü dedim və əyləşdim. Araya ani sükut çökdü. Yekəpər, şənliyi idarə edən erməni bizim stola yaxınlaşdı və uca səsle:

- A, musurman... san bizi bağışla, olur da... uşaqlar bir az içiblər.

Üzümkəsənlər

Dostum Qürbət Cavadov Tola düzündəydi. O, kolxoza üzümçülük üzrə briqadır idi. Günortaya yaxın gedib onu sahədə tapdim. İşi də yaman çoxdu. Qızlara tapşırıq verir, üzüm sahələrini gəzib-dolaşırırdı. Bağların, üzüm tənəklərinin diblerinin boşaldılma, budama vaxtı idi.

Çartaz Qobusu, quzey tərəfdən Veyşəlli ile Çartaz kəndinin torpaqlarını tən yarıya bölür. O tay qonşularımızın, but ay isə bizimdi. Elə-bele bekərcliqliqdan, vaxt öldürmək məqsədilə, Çartaz qobusunun o üzünə, - qonşularımızın qoşdəki üzüm bağlarına tərəf keçdim. Qobunun o üzünə adladım, gördüm vaxtılı silos quyusu olmuş böyük bir kalafada "Kommunist" adına kolxozen kolxoçuları hazır, bir neçə gün bundan əvvəl qol-budağı kəsilmiş üzüm tənəklərindən cavan bağ salmaq üçün ting hazırlayırlar. Onlar üzüm tənəklərinin artıq və lazımsız hissələrini kəsir, yararlılarını bir kənara qoyurlar. Sonra da onları dəstəleyir, qomlayırlar. Ting dəstələri sonralar dağılmışın deyə, onu ortadan sap ilə bərk-bərk bağlayırlar. Salınacaq cavan bağlar üçün indidən hazırlıq işləri görürler.

Sözün düzü, imkanım olubmu, olmayıbmı, - heç vaxt əyin-başına, geyimimə o qədər də əhəmiyyət verməmişəm. Bu yaxşı haldımı, pis xasiyyətdimi - bu ayrı səhbətdi. Amma o günü yaxşı-yaxşı geyinmişdim. Kostyum, bahalı köynək, ayaqqabı, hətta boğazımdan son dəbdə olan qalstuk da asmişdim. Bu da təbiidi. Məzuniyyətdəydim, kənddə dincəlirdim. Niyə belə geyinmişdim, bəlkə də Qürbətlə görüşəndən sonra harasa gedəcəkdim, yadimdə heç nə qalmayıb.

Qonşularımızla ədəb-ərkanla salamlasdım. Hal-əhval tutdum. Dolanışqları ile maraqlandım. Dədim, yəqin ki, siz tanıyırsınız, Qürbət mənim usaqlıq dostumdu, gəlmışdım onun sahəsinə. Gördüm ki, işi yaman çoxdu, keçdim qobunun bu üzünə - sizin yanınız.

Onlar Veyşəlli kəndini, Veyşəlli camaatını yaxşı tanıyırdılar. O cümlədən də üzümçülük üzrə briqadır Qürbəti də. Təkrar-təkrar cəhd elədim, qonşularımızla səhbət etmək istədim, heç nə alınmadı. Ha çalışdım çartazlılarla aramda emosional, mehriban körpü yaradı, bu da baş tutmadı. Səhbətimin çalarını, coğrafiyasını da genişləndirdim - sözlərim, fikirlərim

daşa, qayaya dəyib yere düşdü. Arada bir baxıb gördüm əllerində iti bağ qayçısı, otuz-qırx kələ-kötür kişi qəzəblə, buz soyuqluğu ilə gözlərini mənə zilləyiblər. Açığını deyirəm, - bu baxışlardan bərə qorxdum. Dərhal da bu qorxu hissini bədənidən qovdum. Sakitləsdim. Çartazlılar veysəlliləri, Veyşəlli camaatını, Ələsgərli tayfasını, kəndimizin dəli-dolu cəvanlarını, mərd qocalarını yaxşı tanıydırlar. Təkrar edirəm, mənə sarı zillənmiş gözlərdən, soyuq baxışlardan qorxmədim, amma canıma bir üzütmə düşdü, vahimələndim.

"Sağ olun" - deyib, oradan aralandım. Qonşularımız "sağ ol"uma heç cavab da vermədiyər.

- Ə, Nemət, sənə nə olub, rəngin niyə belə ağarib, xəstə-zad deyilsən ki...

Bu sözləri dostum Qürbət deyirdi. Susdum, ona cavab vermədim.

Herher kəndi

...Vərəndəlidən olan dostum Sevindik Hüseynovun Rəsul adlı oğlu əsgərlikdə Herherdən (Martuni) bir cavanla birgə hərbi qulluq keçmişdilər. Onlar qulluq müddətində əməlli-başlı dostlaşmışdılar: hər ikisi Martunidən idi, hər ikisi cavandı, bərkdə-boşda bir-birini yaxşı sinmişdilər. Dostumun həm özü, həm də çoxsaylı ailə üzvlərinin hamısı erməni dilini (Qarabağ ermənilərinin dilini) yaxşı bilirdilər, necə deyərlər, erməni dilini tum kimi çirətləyirdilər. Sevindik Vərəndəli kəndində olsa da, qəsəbə mərkəzində yaşayırdı, işiç idarəsində işləyirdi. Onu demək istəyirəm ki, Rəsul Herher kəndindən olan əsgər dostu ilə həm də onun ana dilində - erməni dilində sərbəst danışırı. Bütün bu amillər onların dostluğunu bir az da möhkəm etmişdi.

Sevindiklə Martunide görüşdük.

- Vaxtında gəlmisən, Herherə gedəsiyik. Rəsulun əsgər dostu ordudan təzəcə terxis edilib, indi də bizi kəndə qonaq çəgiriblər. Uşağın əsgərlikdən sağ və salamat qayıdış gəlməsinə görə şadıyanlıq keçirəcəklər.

Maraqlı təklifdi. Razılaşdım.

Martunidən Herherə getmək üçün gərək qabaqça Veyşəlli'dən keçəsən. Gərək Güney və Quzey Çartazı arxada qoyandan sonra, daş, əyri-üyri yollarla Qanlı gədiyə qalxasan. Qanlı gədiyi aşdını - Sosdu, Divanalılları, Məşədkənddi.

Sonra da Herher gelir.

Enine-boyuna dolaşdığım Qarabağda min hektarlarla bərəkətli, münbit, qara torpaqlar görmüşəm. Veyşəlli və Ağbaşlıda (Füzuli), Abdal-Güləblə və İsmayılbəyli (Ağdam), Cıdır düzündə (Şuşa), Kamallıda (Laçın).

Amma Herherdə gördüğüm münbit torpaqlar məhsuldarlığına görə heç birinə benzəmirdi. Torpaq, Bakının Qala kəndində becerilən qoyunların iri quyruğu kimi qat-qat, etliydi. Torpağı elə bil əlek-dən, xəlbirdən keçirmişdin. Bu tərəflərdə tez-tez yağan yağışlar, gec əriyən qar sularından sonra torpaq gilənmişdi, nar dənələrinin xatırladırdı. Baxırdın, torpaq gah bozumtu, gah qırımızya, gah da qaraya çalırdı. Mən Herher kəndində bir parça daş, qayaya da rast gəlmədim. Təbiət də, Tanrı da Azərbaycanın bu kəndinə bol-bol səxavət vermişdi.

...Yığcam həyətdi, sonra da talvardı. Günəşin qabağını talvarın üstündəki üzüm tənəkləri, yarpaqları tutmuşdu. Sürfəyə gün düşmürdü.

Kənd əhli, ağsaqqallar, cavanlar süfrə başındaydı. Yeyirdilər, içirdilər, ilk növbədə Rəsulun və onun əsgər dostonun ünvanlarına, şərəfinə sağlıqlar deyildi. Pafosdan, dəbdəbədən uzaq, tebii, insane xas xoş və gözəl sözələr, səhbetlər, zərafatlar. Əsgər anası, atası ömürlerinin ən xoş günlərini, dəqiqələrini yaşayırdılar.

Məclisdə əyləşənlər biləndə ki, mən yazı-pozu adamıyam, Azərbaycan Yazıçılar İttifaqında, onun ədəbi organında, "Azərbaycan" jurnalında (1976-1989) çalışıram, xoşhal oldular; məclis bir az da çalxalandı. Sağlıq demək üçün mənə söz verdilər.

- Əvvəla hər iki cavanı sağ və salamat evlərinə qayıtmalarına görə onların özlərini, ən çox valideynlərini ürək-dən təbrik edirəm. Onların dostluğu, bir-birini axtarmaları da xoş sözə la-yıqdi. Cavanların valideynlərinə də gözayızlığı verirəm. Məni də, Sevindiyin və onun oğlunun gözünə qatıb, gülərüzə qarşılıqlaşmağınə görə sizə öz təşəkkürümü bildirirəm. Mənim usaqlıq və yeniyetməlik illərimin xeyli hissəsi Martunidə, Ağoğlan dərəsində, su dəyirmanlarında, bu dağların arasında keçib. Martuni beynəlmile orta məktəbdə (1957-1959) təhsil almışam. Martunidə çoxlu dostlarım, tay-tuşlarım var.

(ardı gələn sayımızda)